



Nəvələrimi övladlarımdan çox istəyirəm

Mələkxanım Əyyubova: "Oxuduğum bütün mahniları onlara həsr edirəm"

Bu dəfəki rubrikamızda anaları deyil, nənələri danışdırmaq qərarına gəldik. Hər zaman qəzətimiz vasitəsilə "Mənim balam" deyən anaların əvəzinə, indi nənələr "Mənim nəvəm" deyəcəklər. Zamanında ana olan xanım incəsənət xadimlərimiz indi nənədirlər. Düzdür, "nənə" adı bir az ağır səslənir. Çünkü xanımlarımızın daxilində bir qorxu olur, yaşılanmaq qorxusu. Ancaq mənim müsahibim - xalq artisti, sevilən xanəndə Mələkxanım Əyyubova o nənələrdən deyil. İki nəvəsi var, ikisini də ən azı övladları qədər sevir və onlar üçün narahatlıq hissi keçirir. Deyir ki, bala şirindir, ancaq balanın balası daha da şirindir.

- Nənə olmaq necə hissdir?

- Nənə olmaq xoşbəxtlikdir. Əvvəla, ana olursan, onun dadını bilirsən. Ana olmanın da öz gözəlliyyi var. Allah-teala bu var-dövləti də hər adama nəsib etmir. Ana olandan sonra qayınana və nənə olmaq arzusu ilə yaşayırsan. Bu arzuna da çatanda özünü



Xəyalə Rəis

xoşbəxtlərin xoşbəxti hesab edirsən. İndi mən o hissi yaşayıram. Bu hissi dadmağı bütün analara arzu edirəm. Sözlə ifadə edilməyən bir duyğudur. Gərək onu yaşayasan.

- Bala şirindir, yoxsa nəvə?

- Deyirlər ki, nənə nəvəsini öz doğma övladından belə çox istəyir. Mənim üçün övladım da, nə-



vəm də çox dəyərlidir. Hərəsinin ayrı gözəlliyi və ayrı şirintiliyi var. Mənim 4 övladım var. Aخırı övladım o biri uşaqlarımdan çox kiçikdir. Yeri geləndə, o nəvə yerində idi. Bize deyirdilər ki, o sizin nəvənizdir. Hamımız onu ərizləyirdik. Nəvələrim olan-dan sonra artıq onları ərizləməyə başladıq (gülür). Övladlarımı dünyaya gələndə çox gənc oluruq. Övladla məşğul olmağa vaxtimiz çox olmur, yalnız uşağın təbiyesi və digər qayğıları ilə məşğul oluruq. Onu oynatmağa, danışdırmağa o qədər də çox vax-

timiz qalmır. Ev qayğısı, iş, uşaq ananın başını çox qatır. Ancaq nəvədə bütün bu yüklerə valideynlər məşğul olur. Sən də elə bir yaş həddində olursan ki, nəvə ilə oynamaya vaxtin çox olur, bütün günü ərizləyirsən. Nəvə nənənin, babanın sərbəst vaxtına düşür. Nəvələrimi bəlkə övladlarımdan da çox istəyirəm.

- Nəvənizə nağıl danışırınızmı?

- Kiçik nəvəm hələ 1 yaş 3 aylıqdır. O biri nəvəm nağıl dinləyəcək yaşdadır. Sənətimlə bağlı işlərim çox olur, ancaq bacardığım qədər onların yanında olmağa çalışıram. Əvvəller nənə-baba nəvələri ile bir yerde yaşayırırdı. Bir-birlərini çox göründürlər. İndi nəvə uşaqlıqdan məşğul olur. Onların xüsusi rejimləri var. Belə ki, uşaqların bəlli yemek, gəzmək və yatmaq rejimləri olur. Vaxtim olanda gedib onları görürəm, ərizləyirəm.

- Övladlarınız sizni nəvələrinizə qısqanırmı?

- Xeyr, qısqanmırlar. Onlar da hərəsi bir xala, əmi, dayıdırırlar. Büyük qızımın bir oğlu var, oğlum evlənib bir qızı var. Əksinə, övladlarım bir-birlərindən çox bağlıdırırlar.

- İstəyirsinizmi, nəvələriniz sizin sənətinizi davam etdirsinlər?

- Bunu zaman göstərər. Heç mənim övladlarım sənətimi davam etdirmədi. Onlar böyüdükdən sonra seçim edəcəklər. İndi elə bir dövrdür ki, uşaqlar zamana görə öz istəyinin ardına gedir. Mənim övladlarım hərəsi başqa-başqa ixtisasları seçdilər, öz arzularının dalınca qəçdi, bizim sənətimizin ardına getmedilər. O vaxtki zəmanə idi, həkimin oğlu həkim, müəllimin övladı müəllim olmalı idi. İndi elə deyil. Biz uşaqa deyə bilmərik ki, sən mütləq bu sənəti seçməlisən. Seçim onların özünə məxsus olacaq. Bize də düşən odur ki, onların seçdikləri bu yolda yanlarında olaq, onlara dəstək duraq. Əsas odur ki, ürəkləri istəyən ixtisası seçsinlər.



- Çox zaman gözə gəlməsin deyə, uşaqların şəklini paylaşmışırlar. Siz necə, gözə-nəzərə inanırsınızmı?

- İnanclarımıza inamım böyükdür. Ancaq belə şeyləri özümdən uzaqlaşdırmağa çalışıram. O hissələri nə qədər beyninə həkk edirsənse, sənin başına gəlir. Nəvələrimin şəkillərini mən paylaşmasam belə, ailə üzvlərinin digərləri paylaşacaq. Əvvəl-axır kimse görəcək bu uşaqın üzünü. Gözə gəlmələrindən qorxmoram, pis fikirləri özümə yaxınlaşdırmaq istəmirəm. Hamının balası da var, nəvəsi də. Burda gizlədiləsi heç nə yoxdur. Hər şey Allahın əlindədir. O nə istəsə, o da olacaq. Allah balalarımızı, nəvələrimizi pis gözdən, pis nəfsdən qorusun.

- Nəvələrinizə mahni həsr etmisiniz?

- Kiçik nəvəmə mənim adımı qoyublar. İndiyə qədər nəvələrimə heç bir mahni yazdırıbmamışam. Elə bir layihəm yoxdur. Mən ifa etdiyim bütün mahniları mən nəvələrimə həsr edirəm. Nəvəyə mahni həsr etmək heç də planlı şəkildə olmur. Təsadüfən elə bir şey alınır ki, bir mahni yaranır. Ancaq "Mələk" adlı bir türk mahnisı var, lazımlı olanda övladlarım onu səsləndirirlər.

- Balaca Mələk xanım sizə bənzəyirmi?

- Mən onu daha çox anasına oxşadıram. Ola bilisin ki, müəyyən cizgiləri də mənə oxşayır. Allah onu və bütün nəvələri gözdən, bəd-nəzərdən qorusun. Onların xeyirlərini görmək bize qismət olsun.